

Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə yazılan 15 İyun-Milli Qurtuluş Gününi xalqımız böyük ehtiramla yad edir. Hər bir tarixi gün, bayram keçirilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur, onun mahiyyətini daha dərinlən dərk etməyə çəgirişlər edir, qarşidakı hədəflərin müəyyənləşdirilməsinə stimulverici amil rolunu oynavır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Qeyd edək ki, XX əsrin əvvəlində müsəlman Şərqiñin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da xalqımızın azadlıq, müstəqillik arzusunu söndürmədi, eksinə daha da alovlandırdı. Azərbaycan XX əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəcilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ölkəni çətin durum qarşısında qoydu. Bu ünsürlərin eməlli nəticəsində Azərbaycan uğurumun bir addimlığına yaxınlaşmışdı. Ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsəsavat cütlüyünün yarıtmaz siyaseti xalqın sebər kasasını doldurmuşdu. Digər tərəfdən həmin dövrde Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəcisinə çevrilməsi acı realliq idi. Bir sözə, Azərbaycan "Olum, ya ölüm!" dilemməsi qarşısında qalmışdı. Belə çətin vəziyyətdə xalq ayağa qalxaraq öz xilaskarını axtaradı, zəngin dövlətcilik təcrübəsinə

malik, Vətənini, torpağını canından
artıq sevən, en çətin anlarda xalqı-
nın yanında olan ümummilli lider
Heydər Əliyevə üz tutdu. Ulu Önde-
rin xalqın təkidli təlebi ilə 9 iyun
1993-cü ildə Bakıya gelişmiş bugünkü
ügurlarımızın başlangıcı oldu.
Ümummilli Lider iyunun 15-də
Azerbaycan Ali Sovetinin Sədri se-
çildi. 15 iyun tariximizə Milli Qurtu-
lus Günü kimi vəzildi.

Müsəir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Müstəqilliyin eldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi müstəqiliyimizin bərpasının ilk illərində yaşananlar fonunda özünün aydın ifadəsini tapdı. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdırışından sonra ilk olaraq hər bir ölkənin inkişafında vacib amillərdən olan sabitliyi və iqtisadi inkişafı təmin etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Bu mühüm amil ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan, amma 1991-1993-cü illərin xaosunun, anarxiyasının neticesi olaraq tərəddüdlər içərisində olan dövlətlərin, şirkətlərin bu narahatlıqlarına son qoydu, ölkəmiz yeni dostlar, tərəfdalar qazanmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistana ateşkəs sazişinin imzalanması bütün sahələrdə ugurlara yol açdı. Həmin ilin sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft saziş imzalandı, Azərbaycanın hərəkəfli inkişafının, dünya iqtisadi sistemine integrasiyasının əsası qoyuldu. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm vermesi uzaqqorən siyasetinin göstəricisidir. Xalqımız-



*Elməddin Quliyev
Yeni Azərbaycan Partiyası
Mərkəzi Aparatının İnformasiya
texnologiyaları və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdürü*

15 İYUN: Azərbaycan dövlətçiliyinin xilas günü

zin en büyük isteklerinden biri öz təbii sərvətlərinin esl sahibi olmaq və onlardan ölkəmizin, xalqımızın gələcək inkişafi üçün bəhrelənmək idi. Ümummilli lider Heydər Əliyev "Neft Azərbaycanın en büyük sərvəti olub, xalqa, özü də tekçə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" söyləyərək 1999-cu il-də böyük uzaqgörənlikle Dövlət Neft Fondunu yaratmaqla xalqımızın bu isteyini reallığa çevirdi. Belə ki, neft gelirlərinin düzgün idarə olunması biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini sərtləndirir.

Azərbaycan bu gün Ümummilliyetin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələri artıq beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilmesi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bunlarla yanaşı, regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolun layihəsi gerçekleşdi. Artıq bu silsilənin davamı olaraq 2017-ci ilde "Yeni əsrin müqaviləsi" imzalandı, 2018-ci ilde Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında əsas seqmentlərinən olan TANAP və 2020-ci il dekabr ayının 31-də TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizi layihəsi tam şəkildə basa catdırıldı.

Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi digər sahələrdə də mühüm addımların atılmasını təmin etdi. Azərbaycanda demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız qəbul olundu. Demokratiyanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formallaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, bəynelxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü və uğurlu nəticələr bugünkü reallıqlarımızda özünü aydın mənzərəsinə yaradır. Bu baxımdan ki, 1993-2003-cü illərdə yaradılan möhökəm təmel Azərbaycanın hər bir sahədə uğurlu inkişafına geniş şərait yaradır.

Ümummilli Lider düşünülümüş ve məqsədönlü siyaset ilə Azərbaycanın etrafında yaradılan informasiya blokadasını yardım etdi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfər yox idi ki, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin dən bəhs olunmasın, mahiyyət faktları əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Bir mühüm məqamı da qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev diasporu bir dövlətin xaricdə varlığı kimi önə çəkərək diaspor quruculuğunu dövlet siyasetinin əsas tərkib hissəsinə çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal-azərbaycanlılıq ideologiyası əsasında birliyi, həmrəliyi növbəti uğurları mizda öz sözünü dedi.

Ümummilli Lider sülh danışığı rını cəsaretlə aparmaq üçün güclü qüdrətli ordunun olmasını qarşıya mühüm vəzifə kimi qoymuş və bu istiqamətdə mühüm addimlar atıldı. Cəzə zaman yaradılan möhkəm təməm Azərbaycan Ordusunun hazırlıq dövriyinin ən güclü 50 ordusu sırasında qərarlaşmasına, 44 günlük

Vətən müharibəsində tarix yazmasına yol açdı.

Dahi şəxsiyyət Heydər Əliyevir dövlətimiz, xalqımız qarşısında xidmətlərdən günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyətinin her bir sahəsi bir tədqiqat mövzusudur. Ulu Önderin fəaliyyətini özündə ehtiva edən neçə-neçə kitablar çap olunub. Hər bir yeni nəşr gələcək nəsil lərin Ümummülli Liderin ırsının öyrənilməsində zəngin mənbə rolu oynayacaq.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda sıradağlarında 800 minə yaxın üzvü birləşdirən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeydi etməliyik. YAP-in yaradılması da Azərbaycanın həyatında dönüş nöqtəsidir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbəsəsində yaradılaraq qət etdiyi bu 30 ilde sözə əməl birliliyini, monolidliyini qorudu, Azərbaycanın davamını inkişafına, yeni-yeni hədəflərin reallığı əvvəlməsinə öz töhfələrini verir. Ümummülli Liderin 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışı ölkəmizlə yanaşı, Yeni Azərbaycan Partiyasının həyatında da yeni inkişaf mərhələsinin əsası qoydu. Son 18 ildən artıq dövründə YAP Heydər Əliyev siyasetinin müdrük davamçısı Prezident canhabı ilham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni təşəbbüsleri, qəbul etdiyi qərarları ilə milyonların sevgisi sini və rəhbətinin qazanı.

2003-cü ildən başlanan yol və
əldə edilən uğurlar Heydər Əliyev
siyasetinin təntənəsidir. Azərbay-
can bütün sahələrdə sürtələ inkişaf
edir. Ümummilli Lider 2003-cü ildə
Azərbaycanın gələcək inkişafı üçün
inamın və etimadın növbəti ünvanı
ni göstərməklə özünün sona çatdırma-
bilmediyi işlərin, layihələrin uğurlu
icrasını təmin etdi. Dövlət başçısı

cənab İlham Əliyev ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilmesi üçün Heydər Əliyev səyasetinin davam etdirilməsinin və cibliyini bildirdi və bunu əməli fəaliyyətində təsdiqləyir.

Milli Qurtuluşdan başlanan yəxalqımızı tarixi Zəfər gününə qədəh apardı. Bu Qələbə cənab İlham Əyevin Prezidentliyinin 17 ilin məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə hər olunduğuunu təsdiqlədi. Azerbaycan daha da gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlü Vətən Müharibəsi xalqımızın topaq, yurd sevgisinin də dünyaya təqdimatı oldu. Bu gün Qarabağımız, Şuşamız azaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev atə vəsiyyətini yərinə yetirdiyi üçün özünü xoşbəh hiss edir.

Xalqımız iki ilə yaxındır ki, tarihi
günüleri, bayramları ikiqat bayramdır.
Artıq torpaqlarımız işğaldən
azad edilib, milli qururumuz, kimlikimiz
özümüzə qayıdır, xalqımızın e
ni açıq, üzü ağıdır. İşğaldan azar
edilmiş bütün torpaqlarımızda g
nişmiqaslı bərpa-quruculuq işlə
həyata keçirilir. Dövlət başçısı, M
zəffər Ali Baş Komandan cənab
ham Əliyevin və Birinci vitse-pre
dent Mehriban xanım Əliyevanın k
torpaqlara hər səfəri soydaşlarımız
zin Böyük Qayıdışını daha da yaxı
laşdırır.

Qısa təhlil əsasında tariximiz Milli Qurtuluş Günü kimi yazılan 1 iyun 1993-cü ildən bizləri ayıran 2 illik zamanın Azərbaycanın həyatında hansı möhtəşəm uğurlarla yadda qaldığını görürük. Bu gün böyük fəvvarə qurur hissi ilə "Gözün aydın Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarek" deyirik. 1993-cü ildə ülən öndər Heydər Əliyev hakimiyyətə qayıtmasa da bu gün belə möhtəşəm uğurlarla dan bəhs etməyimiz xəyal olardı. Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkünüsüz idi. Daha hi şəxsiyyət qayıdışı ile Azərbaycanı yenidən qurdı. İldən-ile güclənən, qüdrətlənən dövlətimiz daima dəyişməz mövqeyini ən yüksək təbəqələrdən bəyan etdi, ərazi bütönlüyümüzün danışıqlar mövzusu da mədəni bildirdi. Dövlətimizin qüdrəti, ordumuzun gücü, xalqımızın birliyi sayesində yazılan Zəfər tarixi fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçəngili bayrağı dalğalanır. 28 yurd həsrəti, torpaq sevgisi ilə yaşayan xalqımız üçün bundan bərətərəfli, yüksək xoşbəxtlik ola bilmez. 30 iyun yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün təməni sahiblərinə qovuşduqları üçü sevinclidir, qürurludur. Mənfunatlı düşməndən təmizlənmiş cənnətətərəfliyimizdə artıq yeni həyata başlayıb. Mədəniyyət paytaxtıdır. Şuşa hər gün bir mühüm tədbirdən ev sahibliyi edir. Dünya azerbaycanlılarını bir araya getirən Şuşa onlara bu tarixi şəhərimizin reallığılarını görmək imkanı qazandırıcıdır. Qarabağın döyünen ürəyi Şuşada Cıdır düzündə 29 ildən sonra Nov

rüz tonqallarının alovlanması, "Xəribülbül" musiqi festivalının ve Vaqif Poeziya Günlerinin ənənəsinin bərpası, bu məkandan müğamlarımızın səslənməsi, birliyimizin, həmrəyliyimizin sayəsində Şuşamızın diplomatik mərkəzə çevrilərək Azerbaycanın xarici siyaset uğurlarına öz töhfələrini vermesi və sıralamaqla bitib-tükənməyən digər uğurlarımız Milli Qurtuluşun real nəticələridir.

Öten il ilk dəfə olaraq Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Şuşamızda qeyd etdik. Dost, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən dövlət başçısı oldu. Mehz Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması dünyaya ünvanlanmış mesaj oldu. Şuşada qoşa dalgalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin təqdimatı kimi dəyərləndirildi. Bir da-ha sübut olundu ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədir-lər.

Milli Qurtuluş Günü yaradan, Azərbaycanın müstəqilliyyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyev daim xalqımızın qelbində yaşaya- caq. Ümummilli lider Heydər Əliyev adını tarixə müstəqilliymizin, onun müzəffər davamçısı cənab İlham Əliyev torpaqlarımızın xilas- karı kimi yazdı. Azərbaycan xalqı əbəs yerə beynəlxalq qurumların hesabatlarında en xoşbəxt xalqlar arasında qərarlaşmayıb. Milli Qurtuluşdan başlanan inkişaf yolu ölkəmizə bundan sonra da möhtəşəm ugurlar qazandıracaq, Azərbaycanın liderliyini təmin edəcək.

Yenilməz, məğrur, tarixinə sahib çıxan Azərbaycan xalqı, Zəfər sevinci Milli Qurtuluş Günü mübarek! Bu tarixi günün hazırda bütün bölgələrdə, o cümlədən azad Qarabağda, Şuşada qeyd olunmasının yaratdığı hissələri sözlə ifade etmək mümkün deyil. Azərbaycan xalqının ümummilli idarı Heydər Əliyevin vaxtılı eminliklə qeyd etdiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftخار mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçinsiz yaşaya bilmerik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmerik" fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzeffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-de işğaldən azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerine yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayitmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" bəyan etməsi hər bir hədəfə çatmaq üçün böyük potensialımızın, en əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətimizin mövcudluğunun təsdiqidir. Məhz bu reallıqlar və gələcəklə bağlı aydın hədəflər "Qurtuluş bize nə verdi" sualının ümumiləşdirilmiş dolğun cavabıdır.